

"Mən, ruhum qane olduğu zaman xoşbəxt oluram və şeirdir ruhumu qane edən."

"Mənzil başına çatmaq necə olur bilmirəm, amma heç şübhəsiz bütün varlığım bir məqsədə doğru can atır."

Doğumu ilə ölümündəki iki qış arasında 32 illik qısa bir ömür sizdiran İranlı məşhur şair Furuğ Fərruxzad həyatı, hünər dulu şeirləri və ölümü ilə tam bir qış qadınıydı. Sənetiylə olduğu qədər xarakterik özəllikləiyə də diqqət çəkən Furuğ, dünyada qalacağı sayılı günləri hissedəcəsinə həyatın daxili hər şeyi yaşayıb tükətdi. Yeganə qazancı isə xoşbəxtlik və rahatlıq mənbəyi hesab etdiyi şeirləri oldu. Bir ovuc xoşbəxtlik və azadlıq üçün çiyinlərində bir kisə dolusu kədər yüksü gəzdirdi. Eşqə, cəsərətə, şeirə heyranlıq duyaraq yaşadı.

Qısa arayış

Furuğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənilib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsəri həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılib və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsil" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü - "Divar" və "Üşyan"). Cüzam xəstəliyindən əzab çəkənlərdən bəhs edən bu film Təbrizdə çekilib və tezliklə bütün dünyada şöhərət qazanıb. 1963-cü ildə "Başqa bir doğuluş" adında son şeirlər məcmuəsini nəşr etdirib.

Furuğ Fərruxzad 1967-ci ildə avtomobil qəzasında həlak olub. Uşaqlarla dolu avtobusla toqquşmamaq üçün o idarə etdiyi maşını divara çırılıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Kaş düşündüyüñuz kimi...

Ən böyük istəyi anlaşılmış idi. Bu səbəbdən atasına yazdığı məktubunda nə cür haqsızlıqlara məruz qaldığını izah etməyə çalışıb:

Ağılısız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm...

"Mənim ən böyük dərdim sizin mənim tanımamağınızdır. İş orasıdır ki, heç bir zaman da tanımaq istəmediniz. Bilirom, nəzərinizdə hələ də ağılısız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm. Kaş düşündüyüñuz kimi olsaydım və xoşbəxt ola bilsəydim. Onda dünya mənim üçün kiçik bir otaq olardı, mənse əyləncəli yiğincəqlərə getməklə, gözəl və cəlbedici paltarlar geyinməklə, qonşudakı qadınlarla çənə çalmaqla, qayınana ilə dilləşməklə və bu kimi minlərlə mənasız və axmaq işlərlə kifayətlenən bir cahil qadın. Böyük və gözəl dünyadan bixəbər, ipək-qurdı kimi öz baramamın dar və qaranlıq dıvarları arasında qıvrınaraq böyüyüb həyatımı sona çatdırırdım. Ancaq mən belə yaşaya bilməzdəm. Mən özümü dərk eləyəndən bu yana daxiliimdə böyüyən üşyan bu axmaq və cahil cəmiyyətdən qaynaqlandı. Mən böyük olmaq istəyirdim və istəyirəm də. Mən bu gün doğulub sabah ölen və özlərindən sonra zərrə qədər iz buraxmayan yüz minlərlə insan kimi yaşaya bilmərəm."

**Zamanın ötəsində vurur ürəyim
Həyat yenidən doğacaq onu
Yenidən yaşadacaq məni...**

Furuğun o dövrün İranında yazışdırıcı etdirdiyi çox cəsur bir şeiri var. Günahlar və günahkarlar haqqında... Birinci misrası belədir:

**Günah işlədim, lezzət dolu bir günah
Titrəyən, bir bədənin yanında.
Tanrımlı, bilmirəm nə etdim,
o qaranlıq, susqun gecədə...**

Bu şeirdə cavan şairə başqa bir kişiye olan məhəbbətindən və gizli eşqindən bəhs edir. Bir mənada özünü ifşa edir, öz-özünü soruya çəkir. Şeir dərc olunan kimi aləm bir-birinə dəyir. Həm cəmiyyətin müxtəlif təbəqələrindən təhqirəmiz tənqidlərə məruz qalır, həm də ailəsindən, xüsusilə də qaynanasından ağır ittihamlar eşidir. Oğlunu görməyə qadağa qoyulur, himayədarlığı əlindən alınır. Cəmiyyət ona çirkli, namussuz bir qadın gözü ilə baxır. Fü-

ruğu ən çox tənqid edən və onu cəmiyyətdən tecrid edənlər isə ziyanlı təbəqə olur. 1955-ci ildə birinci şeir kitabı çapdan çıxır. Ürəkdən, səmimi sözlərə yazar Furuğun hər misrası bir fəryaddır.

Əzabla hörülmüş qadın

Oğlundan və sevdiyi insandan daha da uzağa gedir Furuğ. 1956-ci ildə İtaliyaya, ordan da Almaniyaya böyük



qardaşı Əmir Məsudun yanına. O şeirə olan sevgisini atasına yazdığı məktubda bu cür açıqlıçı: "Mənim üçün ən önemli şey şeirdir. Şeir özümə və şəxsiyyətimə qarşı duydugum ən böyük məsuliyyətdir. Həyatıma vermək məcburiyyətində qaldığım cavablardan ən vacibidir hem də".

Furuğ 23 yaşında, 1958-ci ildə ikinci şeir kitabı "Üşyan"ı nəşr etdirir. Artıq onu bütün dünya tanıyor. Pərviz onun şeirlərini görməzdən gəlse də, atası üçün o əxlaqsız bir qadın olsa da...

İnsanların fikri Furuğu heç vaxt maraqlandırmayıb. Elə İbrahim Gülistaniyə aşiq olduğu zaman da. İbrahim Gülistani evli idi və iki uşağı var idi. Rejissorla birgə çalışmağa başlayan Furuğun həyatında İbrahimin yeri əvəz olunmazdır. O bu yasaq sevgisini belə ifadə edirdi:

Həyat bəlkə də o çərəsiz olan andı, mənim baxışımın sənin nəmlı gözlərində özünü paramparça etdiyi və bir duygu var bunda mənim ay və qaranlığın hissi ilə birləşdirəcəyim. Yalnızlıq ölçüsündə bir otaqda, eşq böyüklüyündə ürəyim, xoşbəxtliyinin sada bəhanələrini izləyər, Saxsida o sevimli güllerin məhvini və sənin baxçamıza əkdiyin fidanı və bir pəncərə ölçüsündə oxuyan bülbül nəgmələrini.

"Mən onlara xəstə kimi yanaşmırıdım. Onların yaralarına toxunurdum. Dərdlərini, ağrılarını hiss edirdim. Ona görə də onlar mənə güvəndilər. Tez-tez məktub yazıb, dərdlərini mənimlə böülüştürdülər".

Furuğ filmi çəkərkən cüzamlı bir ailənin uşağı olan Hüseyin Mansuru övladlığa götürür. Hüseyin Kamiyarın həsrətini az da olsa, azalda bilir. Hüseyin sonradan anasının şeirlərini almanın dilinə ən yaxşı tərcümə edənlər dən biki oldu.

Film bir çox festivallarda mükafata layiq görülür. Daha sonra UNESCO Furuğ haqqında 30 dəqiqəlik sənədlə film çəkir.

Məşhur rejissor Bernardo Bertolucci İrana Furuğla bağlı reportaj hazırlamağa gelir, lakin həyatı haqqında 15 dəqiqəlik film çəkməyə qərar verir. Dünya artıq Furuğ kəşf etmişdi.

Furuğ bir gün İbrahimlə dalaşır. Xidmətçilərin sözüne görə bu dava əvvəlkilərdən daha şiddetli olur. Və Furuğ ikinci dəfə intihara cəhd etsə də, xilas ola bilir. Lakin əcelin onu tez təpacagından xəberəsiz idi. Bundan sonra Furuğ sevgilisi İbrahimə "Yenidən doğuş" şeirini yazar və 1963-cü ilə eyni adlı üçüncü kitabı nəşr olunur.

Cavan və dul bir qadının patriarxal bir cəmiyyətdə yaşaması çox çətindir. Furuğ kimi çərçivələrə sığmayan, azadlığa vurğun olan bir qadın üçün isə dözülmezdir. Lakin o mətənaətini əldən vermir. Yazmağa davam edir. Dalbadal iki kitab daha çap elətdirir. Birinin adını "Divar", o birinin isə "Üşyan" qoyur.

Furuğun yazışdan başqa incəsənətin digər sahələrinə də marağı və istədə vardi, xüsusilə də, rəsm və kino sahəsinə. 1962-ci ildə o, sənədlə film çəkir.

Mövzusu: "İranda cüzamlı olmaq!" Filmdə cüzamlı insanların həyatından bəhs edir. Sənədlə film dəfələrlə bey-

nəlxalq mükafatlara layiq görülür. Furuğ bu sənədlə filmin çəkimi zamanı, həqiqətən, cüzamlı insanların yaşayır, onlarla birləşdə qalır. Üstəlik, cüzamın keçici olduğunu inandıqları bir dövrde.

Çəkimlərdə bir oğlan uşağı ilə qarsılaşır. Hüseyin adlı bu şirin oğlanın atası da, anası da cüzamdan əziyyət çəkirdilər.

Furuğ ana ürəyi yanır. Onu övladlığa götürməyə qərar verir. Ailəsindən razılıq alır. Onu evinə gətirir, yedirir, içirir, oxudur, böyüdür. Furuğ dəlisəv qadındır. Ürəyi geniş, xəyalları hüdudusuzdur. Ona "günahkar" deyənlər onun dünyasını anlaya bilməzler.

Son

1964-cü il 14 fevral yağışlı bir gündə kitabxanada tərcümə ilə məşğul olan Furuğ anasını görməyə gedir. Anasının dediyinə görə, Furuğ onuna sağıllaşarkən dodaqları hər zaman olduğundan daha soyuq idi. Və ölümünə getdiyini bilərcəsinə sürçüsünə maşını idarə etməyə icazə vermir. Sükan arxasında özü əyləşir.

Darüşşal Marvdosht və Logumannoddoyleh küçələrinin kəsişməsində avtobusla toqquşmamaq üçün maşını divara çırır. Maşından çölə atılır və başını yoldakı sekiyə vurur. 32 yaşında xəstəxanaya çatmadan dünyasını dəyişir Furuğ...

Din adamları cənəzə namazını qılımaq istəmədiyi üçün, cənəzəsi iki gün gözələr. Cənəzə namazını bir yazar qıldırir. Furuğun zorla əlində alınan oğlu Kamyar Ingiltərəyə mühəndis olmağa göndərilsə də, bir il sonra təhsilini buraxıb rəsmə həsr edər həyatını və Furuğun şeirlərinin arxasından, qeyb olmuş anasını rəsmə getirər, yenidən və yenidən var edər. Digər oğul Hüseyin isə anasının şeirlərini amlan diliñə tərcümə edər, onu İranın sərhədlerində çıxaranların ən anlımlı üzvü olar.

Oğuz Ayvaz